



BİNƏQƏDİ




№40 (84) | 17 oktyabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyəti: 40 qəpik

Dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrələrini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də ATƏT-in Minsk qrupunun həmsədrələri İqor Popovu (Rusiya), Pyer Andryonü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspski və Devid Salvonu

(ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Fələstin Dövlətinin nümayəndə heyəti ilə görüş



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısına İlham Əliyevə çatdırıb. O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdikləri

ni məmnunluqla qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş edib.

Əməkdaşlığın gələcək istiqamətləri razılaşıdırılıb

MDB Dövlət Başçıları Şurasının Belarusun paytaxtı Minskə keçirilmiş iclasında dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinin birgə qeyd olunması istiqamətində işlərin davam etdirildiyini, MDB çərçivəsində əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinin və bundan sonra daha da inkişaf etdirilməsinin tərəfdarı olduqlarını deyiblər. Bildirilib ki, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdəndir və iclasda müzakirə olunan məsələlər Birlik

ölkələri arasında əlaqələrin möhkəmlənməsinə təkan verəcək. Dövlət başçıları iclasda elm, təhsil, turizm, təhlükəsizlik sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsi, Ukraynada vəziyyətə və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Sonra MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə keçirilən iclasında dövlət başçıları 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 70 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər.

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib

Oktyabrın 10-da Belarusun paytaxtı Minsk şəhərində MDB Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.

Tədbirdə iştirak edən dövlətimizin başçısı çıxış edib: "Azərbaycan özünün MDB-də iştirakına böyük əhəmiyyət verir. Hesab edirik ki, bizim təşkilat çərçivəsində qarşılıqlı fəaliyyət, əlaqələndirmə, bir-birimizin problemlərimizi daha yaxşı anlamaq, habelə digər mühüm məsələləri həll etmək işində çox uğurlar qazanılıb. Biz həm də MDB-nin üzvü olan ölkələrin əksəriyyəti ilə ikitərəfli formatda çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Hesab edirəm ki, ikitərəfli əlaqələr bizim təşkilat çərçivəsində münasibətləri daha da möhkəmləndirir və biz bundan sonra da ikitərəfli əməkdaşlıq potensialını artırmağa çalışacağıq.

İqtisadi sahədə, investisiyalar sahəsində yaxşı təcrübəmiz var və bu gün biz, əlbəttə, narahatlıq doğuran məsələlərə, regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də diqqət yetiririk. Əlbəttə, sərhədlərimizin yaxınlığında baş verən hadisələr bizi narahat edir. Yaxın Şərqdə, Avropanın bir hissəsində vəziyyət əlbəttə, adekvat qiymət verilməsini tələb edir. Yəqin ki, hər bir ölkə öz əməli fəaliyyəti ilə etimad tədbirlərinin, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsinə töhfə verməyə çalışmalıdır.



Biz Azərbaycanda regional və beynəlxalq məsələlərdə öz rolumuzu belə təsəvvür edirik. Hesab edirik ki, ölkəmizin yürütdüyü siyasət risklərin azaldılmasına, vəziyyətin sabitləşdirilməsinə yönəlib. Əlbəttə, siyasi iradə kimi, iqtisadi potensial da burada mühüm rol oynayır. Azərbaycanın MDB məkanında, habelə regional və ikitərəfli əlaqələr çərçivəsində irəli sürdüyü təşəbbüslər təhlükəsizliyin, sabitliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu fəal əməkdaşlığı nəqliyyat sahəsində də müşahidə edirik. Bu yaxınlarda Xəzər yarı ölkələrin dövlət başçılarının Sammiti çərçivəsində biz Xəzər yarıdövlətlər arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etdik.

Zənnimcə, MDB məkanında çox yaxşı imkanlar var. Onların bir hissəsi artıq reallaşıb. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar ölkələrimizi uzunmüddətli perspektivlə bir-birinə bağlayır və əməkdaşlıq, habelə əlavə


mənfəət əldə edilməsi üçün yeni imkanlar yaradır. Əlbəttə, Azərbaycan enerji ehtiyatları istehsal edən ölkə kimi öz tərəfdaşları ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Azərbaycanın irəli sürdüyü təşəbbüslər və onun təşəbbüsü ilə başlanmış layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işinə xidmət edir. Bu sahədə investisiya layihələri, qüvvələrin bu istiqamətdə daha artıq əlaqələndirilməsi üçün yaxşı imkanlar var. Ona görə ki, enerji təhlükəsizliyi məsələləri hər bir

ölkənin milli təhlükəsizliyi məsələləri ilə birbaşa bağlıdır. Biz humanitar əməkdaşlığa böyük əhəmiyyət veririk. Fikrimcə, bu, hər halda bizim təşkilatın həyat fəaliyyətinin əsasıdır. Bir neçə gün bundan əvvəl Bakıda ənənəvi IV Beynəlxalq Humanitar Forumu keçirildi. Həmin Forumda bizim ölkələrin nümayəndələri ilə yanaşı, 60-dan çox ölkənin təmsilçiləri iştirak edirdi. Dinlərarası dialoq, sivilizasiyaların dialoqu, multikulturalizm ilə bağlı humanitar əməkdaşlıq məsələləri çox aktualdır".

Yeni avtomobil yolu istifadəyə verilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. Dörd hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib. Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradırdı və tıxaclar səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışından sonra Pirallahı rayonunda olub.



Yeni yaradılan Pirallahı rayonu da sürətli inkişaf dövrünü yaşayır. Aparılan yenidənqurma işləri nəticəsində qəsəbənin siması sürətlə müasirləşir. İndi qəsəbədə küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin - məktəblərin, uşağ bağıclarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür. Pirallahı qəsəbəsinin inkişaf

perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni ərəziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı Pirallahı adasını Abşeron yarı

madası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə də tanış olub. Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımı işlər başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək.

Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

Sonra dövlətimizin başçısı Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış oldu. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürqən dəniz sahilı boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkən olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq. Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, baltıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.

• TƏDBİR 3 Binəqədi rayonunda musiqi məktəbinin açılışı olub	• CƏMIYYƏT 4 Yanğın təhlükəsizliyi ilə bağlı müşavirə	• GƏNCLİK 5 "Karyerada ilk addım" məşğulluq tədbiri	• SOSIAL 6 Paytaxtın "Şimal qapısı" sənaye mərkəzinə çevrilib
---	--	--	--

Binəqədi rayonunda musiqi məktəbinin açılışı olub

MAIL AĞAXANOV

Oktyabrın 10-da Binəqədi rayonunun 9-cu mikrorayonunda – M.Cəlil küçəsi 210 ünvanında görkəmli sənətkar, SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin adını daşıyan 26 nömrəli onbirlik musiqi məktəbinin binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirilmişdir. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevdə Məmmədliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev, nazirliyin əməkdaşları, mədəniyyət xadimləri, paytaxtın musiqi təhsili müəssisələrinin rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Açılışdan əvvəl nazir Əbülfəs Qarayev Müslüm Maqomayevin məktəbin binası qarşısındakı xatirə lövhəsinin önünə əklil qoymuşdur. Mərasimdə çıxış edən nazir dahi sənətkarın adının əbədiləşdirildiyi musiqi



məktəbinin binasının əsaslı təmir və bərpadan sonra istifadəyə verilməsini mədəni ictimaiyyət üçün əlamətdar hadisə kimi dəyərləndirmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə paytaxtda və regionlarda mədəniyyət ocaqlarının yenidən qurulduğunu, yeni mədəniyyət müəssisələrinin inşa edildiyini diqqətə çatdıran Əbülfəs Qarayev bu sahəyə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmişdir: "Hörmətli Prezidentimizin

Müslüm Maqomayevin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncamına əsasən bu məktəbə böyük musiqçinin adı verildi. Dövlət büdcəsindən məktəbin təmiri məqsədilə vəsait ayrıldı və demək olar ki, tədris ocağı tamamilə yenidən quruldu".

Nazir ümidvar olduğunu bildirmişdir ki, 26 nömrəli onbirlik musiqi məktəbində yaradılan şərait burada təhsil prosesinə də müsbət təsirini göstərəcəkdir. Təntənəli açılış münasibətilə hər kəsi təbrik edən nazir inşaatçılara təşək

kürünü bildirmiş, şagirdlərə müsabiqələrdə uğurlar arzulamışdır. Müslüm Maqomayevin ölməz sənətinin, yaratdığı bənzərsiz musiqilərinin onların sədasi ilə yetişəcək nəsillərin sayəsində daim yaşayacağını deyən Ə.Qarayev dahi sənətkarın vətənə məhəbbətini, sənətə sonsuz sevgisinin bu məktəbin şagirdlərə daim aşılacağına inamını ifadə etmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında görkəmli sənətkarın adı



daşıyan məktəbin əsaslı təmir və bərpadan sonra açılışını rayon ictimaiyyəti üçün önəmli hadisə kimi dəyərləndirmiş, bu faktın mədəniyyətimizə dövlət qayğısının daha bir göstəricisi olduğunu demişdir.

Müslüm Maqomayevin yaxın dostu, xalq artisti, kinorejissor Eldar Quliyev sənətkarın Azərbaycan sevgisindən və bu sevginin musiqilərdə təcəssümündən danışmış, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə görülən işlərin əhəmiyyətini

vurgulamış, pedaqoji heyətə və şagird kollektivinə uğurlar arzulamışdır.

Təhsil ocağının direktoru Gülşən Quliyeva çıxışında məktəbin tarixinə qısa nəzər salmış, bu təhsil ocağının görkəmli musiqçinin adını daşmasının həm şərəfli, həm də məsuliyyətli olduğunu söyləmişdir. O, məktəbin yenidən qurulmasına görə Prezident İlham Əliyevə müəllim və şagirdlər adından dərin minnətdarlığını bildirmişdir.

Sonra qonaqlar binada yaradılan şəraitlə tanış olmuşlar.

Məlumat verilmişdir ki, 1978-ci ildən fəaliyyət göstərən məktəbdə fortepiano, violonçel, klarnet, ksilofon, tar, kamança, saz, kanon, qamona, nağara, xanəndə ixtisasları üzrə 440 şagird təhsil alır, 104 müəllim çalışır. Məktəbin müəllim və şagirdləri şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə uğurla iştirak edir, yüksək nailiyyətlər qazanırlar.

Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim olunmuşdur.

Müstəqilliyimizin 23-cü ildönümünü təntənəli şəkildə qeyd edilib

Mərasimdə tanınmış yazıçı-publisist Hüseynbala Mirələmovun "Xəcalət" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub

MƏHƏBBƏT ORUCOV

Dünən Binəqədi Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan tarixində əlamətdar günlərdən biri – 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününa həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Hüseynbala Mirələmov, Madər Musayev, Rafael Cəbrayilov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayonda fəaliyyət göstərən təhsil və səhiyyə müəssisələrinin işçiləri, fəal gənclər, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Mərasim tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr olunmuş "Xəcalət" pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa ilə başlanmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanan tamaşa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ifasında nümayiş etdirilmişdir. Səhnə əsərində xalq artistləri Nurəddin Mehdiqanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakışiyeva, Əsgər Məmmədovlu və başqaları iştirak etmişlər.

Qeyd edək ki, gənclər və yeniyetmələr arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi, qan yaddaşımızın təzələnməsi, gənclərin dövlətə və millətə sədaqət ruhunda formalaşmasına yönəlmiş tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tamaşada Qarabağla bağlı Azərbaycan həqiqətləri, erməni qəsbkarlarının özəli yurd yerlərini işğal etməsi, soydaşlarımızı soyqırımına məruz qoyması bədii obrazlar vasitəsilə ustalıqla canlandırılmışdır.

Əsərin əsas süjet xəttini uşaqlıqdan bir yerdə bö-



yümüş, Qarabağ savaşına da birgə getmiş, amma sonradan həyat yolları ayrıldıqdan 10 il sonra yenidən görüşən Vətən ilə Murad arasındakı mövqə və baxış fərqləri təşkil edir. Vətən Qarabağ savaşı zamanı qurban verməyə hazır olan, güllə qəlpəsindən öz doğma anasını itirən, amma indi xəstə qızına dərman pulu tapmayan, Murad isə bu savaşın hesabına varlanan, torpağını, yurdunun azadlığını xarici ölkələrin köməyində axtaran fərqli obrazlardır. Kimdir haqlı? Tamaşa boyu izləyiciləri düşündürən vadar edən pyesdə verilən "Nə qədər ki, torpaqlarımız düşmənlə tapdağı altındadır, bizim danışmağa belə haqqı-

mız yoxdur. Çünki bu Vətən bizi bağışlamaz, Vətən, sən ayağın bizə gəlməyincə sən bizi bağışlama" andını bütün seyrcilər ayaq üstə alqışlamışlar.

Tamaşadan sonra Binəqədi RİH başçısı Xaləddin İsgəndərov çıxış etmişdir. Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsini təklif edən icra başçısı Qarabağ uğrunda canlarını qurban vermiş vətən oğullarının xatirəsinin qəlblərdə əbədli yaşayacağını bildirmişdir. Azadlıq və müstəqilliyin hər kəs üçün, eyni zamanda bütöv bir xalq

üçün ən müqəddəs nemət olduğunu söyləyən X.İsgəndərov əsərdə baş verənlərin bir reallığı olduğunu diqqətə çatdırmışdır: "Tamaşaya baxarkən çətin hisslər yaşadım. Əsərdə baş verənlər bizim üçün bir ibrət dərsi olmalıdır. Tamaşada cərəyan edən hadisələr bir daha onu göstərir ki, millətimizin xoşbəxt gələcəyi üçün müstəqilliyimizi göz bəbəyi kimi qorumalıyıq".

Azərbaycanın son 23 il ərzində keçdiyi müstəqillik yolundan danışan icra hakimiyyətinin başçısı bildirmişdir ki, ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstə-



qilliyini dönməz və əbədi etmişdir: "Vaxtilə Azərbaycan rəhbərliyində təmsil olunan sərəfətli adamların yeridikləri naş siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyində böyülməsi təhlükəsini reallaşdırmışdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sona çatmışdır. İndi dövlətimiz etibarlı əllərdədir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin siyasi və iqtisadi sütunları gətirdikə daha da möhkəmlənir, müstəqilliyimizin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır,

inkışaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, millimənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf edən dövlətlər sırasına daxil olmuşdur. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatmışdır.

Regionda heç bir irimiq yaşlı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir".

Azərbaycan da ordu quruculuğuna ciddi fikir verildiyini söyləyən X.İsgəndərov təzliklə ölkə vətəndaşlarının "Qələbə" tamaşasına baxa-

cağına ümidvar olduğunu vurğulamışdır: "İnanırıq ki, ordumuz təzliklə işğal olunan torpaqlarımızı azad edəcək və məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaq".

Sonda əsərin müəllifinə və tamaşada iştirak edən aktyorlara təşəkkürünü bildiren icra hakimiyyətinin başçısı onlara xatirə əşya təqdim etmişdir.

Əsərin müəllifi, tanınmış yazıçı-publisist, millət vəkili Hüseynbala Mirələmov, öz növbəsində, tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə, o cümlədən rayon rəhbərliyinə və teatrın kollektivinə təşəkkürünü bildirmişdir.

